



## Böyük qayıdışın mühüm mərhələsi başlayır

**Bu il də Qarabağ və Şərqi Zəngəzur minlərlə əzəli sakinini qarşılayacaq**

Azərbaycan xalqı 2023-cü ili tarixi qələbələr, böyük naiyyətlər, bol uğurlarla başa vurdu. Ərəzi bütövlüyüümüz tam tomin olundu, bayramı Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda daşlıalandırdı.

2023-cü il həm de işğaldən azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq zərfləri, tarixi yurdularımıza möhtəşəm qayış təntənəsi ilə yadda qaldı.

Qarabağ və Şərqi Zəngəzurda qayıdışının milli prioritetlərini kimi müəyyənləşdirən Prezident İlham Əliyevin əzmi, qeyyyiyəti və irادəsinin noticisidir ki, onilliklər boyu düşmənin viran qoymuşdur, bir həyat nisanosu belə tapşaq mümkün olmayan ərazilərimizdə inkişaf etməyi qaynaşdır. Təkcə ötən il dörd yaşayış məntəqəmiz - Tərtərin Talış, Laçının Zubux kəndlərinə, eləcə də Füzuli və Laçın

şəhərlərinə minlərlə insan qayıdış karvanları ilə dönüb.

Bütün bunlar həm də onu göstərir ki, bu torpaqların olsahibləri qaydidirlər. Bu yerlərdə qurub-yaratmaq, xoşbəxt və obədi yasamaq üçün...

### Tarixi missiya

Prezident İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında bu gün Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı yaşayış məntəqəsi yenidən qurulur. Böyük infrastruktur layihələri həyata keçirilir, domıl yolları, avtomobil yolları, tunellər qurulur, bəyənəlxalq hava limanları tikilib istifadəyə verilir, "ağillı kənd və şəhərlər" salınırlar.

► 4

## Azərbaycan: ürəyi və imkani geniş ev sahibi

Prezident İlham ƏLİYEV: "COP29 bəyənəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik"

Azərbaycanda bu il də bir sira bəyənəlxalq konfranslar, simpoziumlar, forumlar və digər toplantılardan keçiriləcək. İlkən sonunda isə ölkəmiz BMT-nin İslim Döyişkiliyi üzrə Çörçivə Konvensiyasının Tərafərə Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Bu, Azərbaycana növbəti böyük etimad və hörmətin göstəricisidir. Bununla bağlı keçmiş il dekabrın 15-də Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Dövlətimizin başçısı müşavirədə çıxış edərək COP29-un miqyas və maliyyətini qeyd etdi: "İrimiqyaslı bəyənəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimiz böyük məsuliyət qoyur. Ancaq biz bu günə qədər bir çox bəyənəlxalq tədbirlər keçirmişik. Hətta bu il Bəyənəlxalq Astronavтика Kongresini böyük müvəffəqiyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mətəbər bəyənəlxalq tədbir ikiçi dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanın paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəye gelmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmışdır. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı döyünlərinə mərkəzi olacaq. Müəyyən etimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Hesab edirəm ki, COP29 dünyada on mətəbər bəyənəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilciliyi nöqtəyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır".

► 11

## Azərbaycan Fransa müstəmləkəciliyinin ifşasını davam etdirəcək

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiğindən sonra Qəribin beynəlxalq, o cümləden Fransanın da ölkəmizə somimi münasibəti olmayıb. Təbii ki, bu məsolənin kökündə həm də Ermənistən faktoru durur. Belə demək mümkündür, Fransa "KİK baci" si Ermənistənə görə heç vaxt Azərbaycana qarşı ədalətli mövqədə dayanmayıb. ATƏT-in Minsk qrupunun homsədrələrindən biri kimi də, Fransa Ermənistən işçisi siyasetini ermənilərdən dərhal müdafiə edirdi. İllərlə davam edən münaqışdə Paris bir dəfə də olsun Azərbaycanın haqqını müdafiə etmədi. 44 günlük Vətən müharibəsindən sonra Fransanın iç üzü tamam aydın oldu. Azərbaycan Fransanın ədalətsiz siyasi gedişlərinə cavab verdi və təhdidlərin heç birini qobul etmedi. Bu, təbii ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin böyük cosaroti idi.

► 10

## Füzuliyə həyat gəlir

Şəhərin su təchizatı sistemi layihəsinin birinci mərhələsi icra olunur



Füzuli şəhərinin dayamlı və keyfiyyətli içməli su ilə tomin etmek məqsədi ilə növbəti mərhələdə Gəvşədli kəndi yaxınlığında 15 subbərtəzian quruyus qazılacak. Bu mənəbə hesabına Füzuli şəhəri ilə yanaşı, rayonun bir neçə kəndi də içməli su ilə tomin olunacaq. Layihə çərçivəsində Füzuli şəhərində 103 kilometr içməli, 87 kilometr tullantı və 100 kilometr yağış su şəbəkələri inşa ediləcək.

► 11

## Paşinyan Qərbə tam arxalana bilmir

Bildirilib ki, Hayastan iylərindən ki, KMTT tolimlərində iştirak etmər və Paşinyan özü də toskılıtan səmmitlərinə getmər. Amma, əslində bu, heç neyi deyim. Qərb dövlətləri İrəvanın Rusiya ilə eyni hərbi blokda olduğunu bilo-bilo Hayastanın six omeləşlə etməyəcəklər. Üstəlik, Hayastan ərazisində Rusyanın hərbi bazaları və sorhədçiləri var ki, bu da ələkinə tohlikosluq ilə nöqtəy-i-nozorindən saathə bombard - nə vaxtsa Moskva onlardan xoşuna gəlməyən Hayastan həkimiyətindən qarşı istifadə etmək qorarına gələcək: "Bu o deməkdir ki, biz Rusiya ilə onun hərbi qüvvələrinin ərazimizdə olduğu bütün müqavilələri denənsəsi etməliyik. Amma bizim şəhəriyəlli orqanızımız hələ bunu etməyiblər, ki, bədə suallar doğurma bilməz. Siz başa düşməlisiniz ki, ağor Qərb dövlətləri ilə yüksək soviyyədə hərbi, siyasi, iqtisadi münasibətləri ümidi edirsinizsə, xüsusən də bu, Ermənistən milli tohlikosluq ilə bağlı mülahizələrindən irəli gəlirsə, onda siz təcili olaraq ölkəni KMTT və Aİİ-dən çıxarmalısimiz".

► 10

## ABŞ və Böyük Britaniya husiləri bombalayır

Yəmənin şimal və qorbinə nəzarət edən İranın dəstəkliydi gruppun lideri Əbdüll-Malik əl-Husinini dediyinə görə, Amerikanın istənilən hücumu cavabsız qalmayacaq. Cavab 20 pilotluq toyyara və bir neçə raketdən istifadə edilən hücumdan daha böyük olacaq.

Yəmənin xarici işlər nazirinin müavini Hüseyin əl-Əzzi xəbərdarlıq edib ki, London və Vaşinqton Yəməni qarşı kütülvə hücumlara görə "ağır bədəl ədməyə" hazır olmalıdır.



► 12

## ♦ Müəllifi İlham Əliyevdir

### Paytaxtin mərkəzi neçə dəyişəcək?



Bakı qədimliyi və müasirliyi özündə birləşdirən unikal məkəndir. Bu gənűmüzə qədər qorunub saxlanılan qalaralar, tarixi binalar, abidələrin inəvanı olmaqla müasirliyin ramzi sayılır paytaxtımı.

Sohərimizi görzəkən aydın şəkildə şəhid olmaq mümkin. Mərkəzdə XII əsrin yadigarı olan Qız qalası, onun ətrafında İçorisəhərin qədim küçələri, digər torətdə Xəzərin sahili boyunca uzanan müasir Denizkənarı Milli Park başqa bir səmtdə isə modern memarlıq özündə əks etdirən Alov qüllələri vəs. Belə nümunələrin sayımları artırmaq da olar.

Xüsusi ilə qeyd edilməlidir ki, Bakıda tarixi və moderni

sepsiya və prinsiplər müəyyən edilib. Bu konsepsiya və prinsiplər sözügedən binaların məqsədönlü inkişafını istiqamətləndirməyə, onların orası üzrə düzgün şəkildə təşkil yolu ilə mövcud bina və tikililərə özünəməxsusluq qatmağa, Bakının müxtəlif yerlərindən olverişli şəhər mühitini qazandırma və bu yönünlü layihələndirme həllərinin tarazlaşdırılmasına imkan verir.

► 4

Qarabağ mührəbəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir".

Herbələr, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar. Onlar göstərilən bu qayğıdan həmişə razılıq edirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu kateqoriyadən olan insanlarınla bağlı müxtəlif layihələr uğurla həyata keçirilir.

► 9

Fransada Natəvanın heykəlinə qarşı vandalizm mədəniyyətin siyasi alətə çevrildiyini əks etdirir

Bu gün isə Fransa ərazisində olan Azərbaycan mədəni ərsinə qarşı bu aqressiyannı yeni formasının şəhidi olur. Xətrəldəkki, Azərbaycan özüni çıxmədən yoxluqda qoruya bilər. Minik avtomobilər verilir, 7400 avtomobil verilir. Növbədə duranlar, yəni Birinci Qarabağ mührəbəsinin iştirakçıları və qazilər artıq yaxın gələcəkdə tam tomin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ mührəbəsi şəhərlərinin ailələri və qazilər evlər tomin edilib. Onlardan 850 nəfəri mənzillərə tomin edilib, ikinci

► 10



## Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 1

## QƏRAR

Bakı şəhəri, 8 yanvar 2024-cü il

### Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bütün növ radiovericilərin və digər radiotezlilikli qurğuların yaratdığı radiomaneolərin qarşısının alınması Qaydası"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddosunun sekizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə **qərara alıb**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1237 (Cild I) ilə təsdiq edilmiş "Bütün növ radiovericilərin və digər radiotezlilikli qurğuların yaratdığı radiomaneolərin qarşısının alınması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddə "qanuni" sözü "icazəli" sözü ilə əvəz edilsin.

2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. Müraciətə maneə tosirinə moruz qalan radiotezlilik nominalı (və ya radiotezlilik zolağı), maneənin tosir müddəti, orası, maneə tosirinə moruz qalan avadanlıq və ya şəbəkə haqqında məlumatlar, həmçinin maneənin ehtimal olunan istiqaməti və xarakteri bildirilir.".

3. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.1. Xüsusi toyinatlı telekommunikasiya şəbəkələrinə və ümumiştəfiadlı radiorabitə şəbəkələrinə tosir edən maneolər barədə müraciətlərə toxirosalınmadan, digər müraciətlərə isə aşağıdakı müddətlərdə baxılır:

3.1.1. radiomaneo mənbəyinin axtarışı tələb olummadığı halda 5 iş günündən gec olmayıraq;

3.1.2. radiomaneo mənbəyinin axtarışı tələb olunduğu halda 10 iş günündən gec olmayıraq, axtarışın çətin şəraitdə aparıldığı halda isə müraciətə baxılması müddəti 21 iş günüdək artırılıb. Bu halda müraciətçi 2 iş günündən gec olmayıraq rosmi və ətraflı məlumat veriliir;

3.1.3. radiomaneo barədə müraciət ölkə və yaşayış məntəqələri üzrə müxtəlif Brazillor hətə etdiyi və ya respublikadan kənarda müyyənolşdırıldıyi halda 30 iş günündən gec olmayıraq".

4. 3.2-ci bənd əlavələşdirilir.

5.3.4.1-ci yarimbənddə "qəbuləcidi" sözü "radioqo-buledici", radioelektron vasitəsində" sözləri ilə əvəz edilsin.

6. 3.4.2-ci yarimbənddə "qəbuləcidi qurğularında" sözləri "radioqo-buledici" qurğularında və ya radioelektron vasitələrində" sözləri ilə əvəz edilsin.

7. 3.4.3-cü yarimbəndən birinci abzasında "qəbuləcidi" sözü "radioqo-buledicidə", radioelektron vasitəsində" sözləri ilə, ikinci abzasında "qəbuləcidi" və ya anten-fider qurğularını" sözləri "radioqo-buledici" qurğularını, radioelektron vasitələrini və ya anten-fider qurğularını" sözləri ilə əvəz edilsin.

8. 4.1-ci bəndin ikinci cümləsində "qanuni" sözü "icazəli" sözü ilə əvəz edilsin və bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

*Olli OSəDOV,  
Azərbaycan Respublikasının Baş naziri*

## Azərbaycan Respublikasının Nazirlər Kabineti

## QƏRAR

Bakı şəhəri, 11 yanvar 2024-cü il

### Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 2

## QƏRAR

Bakı şəhəri, 11 yanvar 2024-cü il

### "Satinalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi"nin təsdiq edilməsi və "Dövlət satinalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 19 mart tarixli 118 nömrəli Qərarının 19 mart tarixli 118 nömrəli Qərarının ləğv edilməsi barədə

"Dövlət satinalmalarına haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun töbəqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.4-cü yarimbəndən icrasını tomin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə **qərara alıb**:

1. "Satinalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi" tösdiq edilsin (*əlavə olunur*).

2. "Dövlət satinalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi"nin tösdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 19 mart tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 552 (Cild I) ləğv edilsin.

*Olli OSəDOV,  
Azərbaycan Respublikasının Baş naziri*

\* Qərarın əlavəsi ilə [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az) və [nk.gov.az](http://nk.gov.az) saytında tanış ola bilərsiniz.

## Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 4

## QƏRAR

Bakı şəhəri, 11 yanvar 2024-cü il

### "Birinci instansiya məhkəmələrində karguzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası"nın təsdiq edilməsi və "Birinci instansiya məhkəmələrində karguzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 yanvar tarixli 8 nömrəli Qərarının ləğv edilməsi barədə

"Dövlət satinalmalarına haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun töbəqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.2-ci yarimbəndən icrasını tomin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə **qərara alıb**:

1. "Birinci instansiya məhkəmələrində karguzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası"nın tösdiq edilsin (*əlavə olunur*).

2. "Birinci instansiya məhkəmələrində karguzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası"nın tösdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 66 (Cild I) ləğv edilsin.

*Olli OSəDOV,  
Azərbaycan Respublikasının Baş naziri*

\* Qərarın əlavəsi ilə [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az) və [nk.gov.az](http://nk.gov.az) saytında tanış ola bilərsiniz.

## Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 5

## QƏRAR

Bakı şəhəri, 11 yanvar 2024-cü il

### "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

"Dövlət satinalmalarına haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun töbəqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.2-ci yarimbəndən icrasını tomin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə **qərara alıb**:

1. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası"nın tösdiq edilsin (*əlavə olunur*).

2. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası"nın tösdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 19 mart tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 541 (Cild I) ləğv edilsin.

*Olli OSəDOV,  
Azərbaycan Respublikasının Baş naziri*

\* Qərarın əlavəsi ilə [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az) və [nk.gov.az](http://nk.gov.az) saytında tanış ola bilərsiniz.

## Azərbaycan Respublikasının Nazirlər Kabineti

## QƏRAR

Bakı şəhəri, 11 yanvar 2024-cü il

### "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında" 2018-ci il 04 may tarixli 204-17 nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 may tarixli 204-17 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" 2019-cu il 11 aprel tarixli 155-5 nömrəli və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi" 2008-ci il 26 yanvar tarixli 17-3 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2343 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını tomin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə **qərara alıb**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1546 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 mart tarixli 90 nömrəli Qərarı) ilə tösdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

ların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" yeni redaksiyada verilsin (*əlavə olunur, məxfi*).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılmış ki, bu Qərarın icrası ilə əlaqədar tolob olunan əlavə vəsaitin maliyyəyədirilərini Azərbaycan Respublikasının 2024-cü il

dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

3. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

*Olli OSəDOV,  
Azərbaycan Respublikasının Baş naziri*







# "Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda konfrans keçirilib



Yanvarın 12-də müxtəlif biznes assosiasiyanın nümayəndələri, sənaye, tikinti, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, siyorta, turizm, tekstil və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının, startapçıların təşəbbüsü ilə "Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Həmiyyəti və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birləşdirilmiş sükutla yad edilib. Konfransda son 20 ilde Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərə və əldə olunmuş uğurlara həsr edilmiş film nümayiş olundu.

Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda sahibkarlığın formallaşdırılması istiqamətində əvvəlsiz işlər görülüb. Hazırda bu sahə cənab Prezidentin rəhbərliyi ilə global çağırışlara uyğun şəkildə daha da inkişaf edir. Aparılan işlətlərlə ölkəmizin iqtisadi qüdrəti günbəün güclənir, etibarlı tərəfdaş kimi dünya səviyyəsində nüfuzu artır. Vətən mühərribəsində qazanılmış Zəfərə ərazi bütövlüyü tam bərpa etmiş Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngözürə bəzəsinin dırçəldilməsi üçün geniş imkanlar var. Sahibkarlar dövlətin dəstək mehanizmləri, onlara verilən güzəştlər və stimullardır yaranınlardır.

Konfransda çıxış edən **Sahibkarlar (İşəğötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev** qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nöticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb. Artıq dövlət-sahibkar münasibətləri dəha da genişlənir, iri şəhərlərə yanaşı, regionlarda da sahibkarlıq güclənir. Azərbaycan sahibkarları xarici ölkələrdə də bir sira layihələr icra edir. Dövlət dəstəkən tədbirləri, qabaqcıl təcrübəyə osaslanan yeniyən qanunların qəbulu özəl bölmənin iqtisadi inkişafə töhfəsini artırır. Bu gün dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində innovativ və prioritet layihələrin icrası iqtisadiyyatda sənədləiliyi yüksəldir.

**Tikinti sahəsində ixtisaslaşmış "Huner Group"un rəhbəri Ehtiram Quliyev** ölkəmizdəki olverişli və şəffaf mühitin şirkətin fəaliyyətinin forqlı istiqamətlər üzrə genişlənməsində rolunu qeyd edib. Öz təcrübəsini bölüşən sahibkar rəhbərlik etdiyi şirkətin reallasdırıldığı layihələr barədə məlumat verib, fəaliyyətlərində sosial məsuliyyət prinsiplərinə emal olunmuş bildirib. Vurğulanıb ki, sahibkarlar hər şeyi dövlətdən gəzləməlidirlər və xalqımızın rəfahı namən dövlətin inkişafı üçün əllərindən gələni etməlidirlər.

**Aqrar sektorda fəaliyyət göstərən sahibkar Jalə Əmirbəyova** diqqətən catdırıb ki, sahibkarlıq dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, dəstək tədbirlərinin səmərəsinin yüksəldil-

məsi bu sahədə mühüm nailiyətlərin əldə edilməsinə səbəb olub. Xanım sahibkar qeyd edib ki, demək olar ki, dövlətin fermerlərə olan bütün dəstək mehanizmlərindən istifadə edərək, öz biznesini sıfırda hazırlı uşaq uşaq vəziyyətə qatdırma bilib.

Naxçıvan Muxtar Respublikasında **qida və qeyri-qida sonayesi sahəsində fəaliyyət göstərən "Ləzzət Qida Sənaye"** MMC-nin rəhbəri Teymur Rzayev qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar Naxçıvanın inkişafında yeni mərhələnin başlanmasına zəmin yaradıb. Respublikada yaradılmış olverişli biznes mühitindən bəhərənlərə rəqabətqabiliyyəti və ixracyönümlü yeni iştehsal sahələri yaranadı MMC ayrı-ayrı illərdə investisiya təşviqi sənədindən faydalıñ, xeyli vəsait qonaq edib.

Astarada **turizm sahəsində çalışan "Okhatan" MMC-nin rəhbəri Samir Əlizadə** bildirib ki, Azərbaycanda biznes üçün, o cümlədən turizmin inkişafı üçün böyük potensial var. Dövlət başçısı bu potensialı reallaşdırılmasına xüsusi diqqət göstərir. Sahibkar bölgelərdə turizm məüssisələrinin yaradılmasına həm biznesin inkişafı, həm də məqsədli artırması baxımdan əhəmiyyətinə toxunub, təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib.

**Startapçı Taleh Kərimli** müəllifi olduğunu "Nextsələ" və "Uvodo" startapları barədə məlumat verib. Qeyd edib ki, dövlət qurumlarının dəstəyi Azərbaycanda startap ekosisteminin güclənməsini təşviq edir. Elə bunun nöticəsidir ki, elektron ticarət saytlarında satışları artırmaq üçün nəzərdə tutulmuş "Nextsələ" tətbiqi bir sira yerli və beynəlxalq mükaftalar qazanıb və 2020-ci ilə ilin startapçı seçililər. Hazırda "Uvodo" elektron ticarət platforması da genişləndirilir.

**Əczaçılıq sənayesində "Diamed Co" MMC-nin təmsilçisi Samira Hüseynova** bildirib ki, "Diamed" Azərbaycanda və Cənubi Qafqazda fəaliyyət göstərən ilk tibbi plastik məhsul istehsal edən zavoddur. Zavodun dövlət başçısının təşirəti ilə 2019-cu ildə Pirallahi Sənaye Parkında açılışı olub. Müəssisədə müasir texnologiyalar əsasında müxtəlif tutumlu birləşmələr sprislerin istehsalı həyata keçirilir. Layihənin reallaşdırılması üçün dövlətin 5 milyon manat güzəştli krediti ayrılb. Bildirilər ki, zavod yaxın zamanlarda müxtəlif növ vakuümlü qan tüpləri də olmaqla daha bir neçə adda yeni məhsulun istehsala başlamağı planlaşdırır.

**Tikinti materiallarının istehsalı sektorunda "Thermo Natural Azerbaijan" MMC-nin baş direktoru Elman Abbasov** qeyd edib ki, sahibkarlıq dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, dəstək tədbirlərinin səmərəsinin yüksəldil-

sov bildirib ki, rəhbərlik etdiyi şirkət ölkəmizdə bir sira iri höcmli layihələrin icraçısıdır. Artıq dövlət-özəl tərəfdaşlığı çərçivəsində Ağdam və Laçın rayonlarında da bir sira layihələr icra olunub. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, ixrac olunur. Vurğulanıb ki, dövlət tərəfindən verilən güzəştlər və imtiyazlar şirkətin həyata keçirdiyi layihələrin uğurlu olmasına zəmin yaradıb və galəcəkdə istehsal artırılması üçün daha geniş imkanlar təqdim edir.

**Beynəlxalq yükdaşımalar sahəsində "Hellmann Worldwide Logistics" MMC-nin rəhbəri Kamran Həbibov** MMC-nin osas fəaliyyət istiqamətlərini diqqətən çatdırıb. Bildirilər ki, beynəlxalq yük daşımalarını həyata keçirən şirkət 14 illik fəaliyyəti ərzində daim dövlətin dəstəyini hiss edib, aparılan iqtisadi islahatlardan bəhərənlər. Xüsusən də, tənzimləmə prosesində texnoloji yeniliklərin tətbiqi bu sahədə çalışan biznes subyektləri üçün geniş imkanlar açır.

Xüsusü qoruyucu ayaqqabı istehsali sahəsində fəaliyyət göstərən "Bafco Invest" MMC-nin təsisçisi Emin Məmmədov

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, ordumuzun əzmi ilə işgaldən azad edilmiş torpaqlarımızda biznes üçün yaradılmış şəraitdən faydalandığını qeyd edib. Ağdam Sənaye Parkının rezidenti olan "Bafco Invest" həmçinin dövlətin güzəştli kreditlərindən və vergi güzəştlərindən yararlanıb. İllik 500 min cüt ayaqqabı istehsali gücünə malik olan müəssisənin məhsulları yerli bazarla yanaşı, xarici bazarlara da ixrac ediləcək.

**"Edtesk" MMC-nin təsisçisi Şahin Xəlilov** bildirib ki, 7 il önce SABAH qurumun məzunu olaraq Heydər Əliyev Mərkəzində çıxış edib, gənclərə göstərilən dəstəyə görə dövlət başçısına təşəkkür edib. Sevindirici haldır ki, ölkəmizdə startap ekosisteminin inkişafı, o cümlədən gənclərin innovativ ideyalarının reallaşması üçün yaradılmış olverişli şərait uğurlu startap təsisçisi kimi çıxış etməye imkan yaradıb. Hazırda rəhbərlik etdiyi şirkət yerli və xarici bazarları əhatə edən 4 fərqli startap məhsulu ilə tanınır. Texnofest Azərbaycanın qalibi olmuş şirkət dövlət məqsəsli işlər ilə six tərəfdaşlıq edir.

Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes fəaliyyətinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mehanizmlərinin səmərəliliyinin artırılması, tətbiq olunan güzəştlər və stimullar, işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında qeyri-dövlət sektorunun payı 86,5 faiz, məşğulluqu isə 78 faiz təşkil etmişdir.

Bələ yüksək nəticənin əldə olunması bizləri qırılandırır. Biznesin təşviqi istiqamətində həyata keçirən tədbirlər sahibkarlar tərəfindən xüsusi minnədarlıqla vurğulanır. Biznes nümayəndələri dövlət-sahibkar oməkdaşlığının əhatə dairəsinin genişləndirilməsində dəstəyi daima hiss edir.

Azərbaycanda azad bazar münasibətləri və sağlam rəqabət mühiti özəl bölmə üçün əlverişli imkanlar formalaşdırılmışdır. Bu imkanlar sayəsində Azərbaycanda sahibkarlıq həm keyfiyyət, həm də kəmiyyət baxımından inkişaf etməkdədir.

Dövlət dəstəyindən ruhlanan Azərbaycan sahibkarları olaraq bütün qüvvələrimizi səfərbər edərək, tez bir zamanda Qarabağımızın yenidən dırçəldilməsinə və Böyük Qayıda öz töhfələrimizi vermekdən qürur duyuruq.

Ölkə sahibkarları Zati-alılırları İlham Əliyevin rəhbərliyi ilə həyata keçirən sosial-iqtisadi siyaseti dəstəkləyir, bundan sonra da Azərbaycanın tərəqqisi naminə çağırışlara töhfə verəcəklərini, iqtisadiyyatın inkişafının təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri dənmədən həyata keçirəcəklərini bayan edirlər.

**"Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda keçirən konfrans iştirakçılarının BƏYANATI**

Müsəir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük müdriklik və uzaqgörənliliklə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün artır, etibarlı tərəfdaş kimi nüfuzu güclənir.

Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı iqtisadi inkişafə nail olan Azərbaycan dünyasın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, əldə edilən uğurlarla tarix yazır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və lokal anti-terror tədbirləri nəticəsində respublika orazisində separatizmə bürkləşdirilmə, torpaqlarımızın işgaldən azad edilməsi, ölkəmizin konstitusiya quruluşunun tam bərpası ilə Azərbaycan inkişaf tarixinin yeni strateji mərhələsinə başlamışdır.

Qlobal çağırışlar fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyat şaxələnir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır. Həyata keçirən genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Təsadüfi deyildir ki, ölkəmizdə reallaşdırılan islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də yüksək qiymətləndirilir.

Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes fəaliyyətinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mehanizmlərinin səmərəliliyinin artırılması, tətbiq olunan güzəştlər və stimullar, işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında qeyri-dövlət sektorunun payı 86,5 faiz, məşğulluqu isə 78 faiz təşkil etmişdir.

Bələ yüksək nəticənin əldə olunması bizləri qırılandırır. Biznesin təşviqi istiqamətində həyata keçirən tədbirlər sahibkarlar tərəfindən xüsusi minnədarlıqla vurğulanır. Biznes nümayəndələri dövlət-sahibkar oməkdaşlığının əhatə dairəsinin genişləndirilməsində dəstəyi daima hiss edir.

Azərbaycanda azad bazar münasibətləri və sağlam rəqabət mühiti özəl bölmə üçün əlverişli imkanlar formalaşdırılmışdır. Bu imkanlar sayəsində Azərbaycanda sahibkarlıq həm keyfiyyət, həm də kəmiyyət baxımından inkişaf etməkdədir.

Dövlət dəstəyindən ruhlanan Azərbaycan sahibkarları olaraq bütün qüvvələrimizi səfərbər edərək, tez bir zamanda Qarabağımızın yenidən dırçəldilməsinə və Böyük Qayıda öz töhfələrimizi vermekdən qürur duyuruq.

Ölkə sahibkarları Zati-alılırları İlham Əliyevin rəhbərliyi ilə həyata keçirən sosial-iqtisadi siyaseti dəstəkləyir, bundan sonra da Azərbaycanın tərəqqisi naminə çağırışlara töhfə verəcəklərini, iqtisadiyyatın inkişafının təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri dənmədən həyata keçirəcəklərini bayan edirlər.

**"Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda keçirən konfrans iştirakçıları**

Bakı şəhəri, 12 yanvar 2024-cü il



## MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



# "Vətəndaşların seçki hüququnun təminini" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatlığı ilə növbənənəkən prezident seçkiləri ilə əla-qədər maarifləndirmə tədbiri keçirilib.

AZERTAC xəbər verir ki, "Vətəndaşların seçki hüququnun təminini" mövzusunda reallaşan tədbirdə hər iki qurumun omakəsləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin demokratianın osas meyari olmasının və hor bir vətəndaşın bu prosesinə məsuliyyətə yanaşması, seçki proseslərində kütləvi informasiya vasitələrinin üzərinə düşən müümət qazılaraqların dənəsi. Məzahir Pənahov MSK tərəfindən müvafiq dövlət qurumları ilə birgə seçki qanunvericiliyinə və təcürəbəsinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər barəsində geniş məlumat verib.

Ombudsman Səbinə Əliyeva MSK ilə birgə paytaxt və regionları əhatə edərək həyata keçiriləcək maarifləndirmə tədbirlərinin mözhə seçkiyə hazırlıq məqsədilə heyata keçirildiyini, seçki hüquqlarının, seçki prosedurlarının, üzərinə düşən vozifələrin daha aydın izah olunması məqsədini daşıdığını vurğuluyub.

Ombudsman, həmçinin qeyd edib ki, hor bir xalqın öz iradəsini ifadə etməsinin on mühüm forması dövlət həmçinin əməkdaşlıqları demokratik və azad seçkilər yolu ilə öz münasibətinə



bildirimsidir və bu proses xalqımızın demokratik hüquqi dövlətən dövlətimizin həyatında dəməhəm əhəmiyyət kəsb edir. S. Əliyeva, həbelə dövlət həmçinin yeri özüntüdərətəcək orqanlarının mözhə demokratik və ədalətli seçkilər vasitəsilə formalşdırıldı-

ğı da diqqət qatdırır. Bildirlər ki, ombudsman təsisisi seçki hüquqları da daxil olmaqla, vətəndaşın siyasi hüquqların daha səmərəli təminini və müdafası sahəsində ardıcılı işlər görür,

komisidər seçki hüquqlarının təminini vəziyyətini daimi diqqətdə saxlayır, vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyəti

əynər, eləcə Mərkəzi Seçki Komissiyası ilə birgə silsilə maarifləndirmə tədbirləri teşkil edir.

Ombudsman seçki hüququnun daha səmərəli təminini məqsədilə hor bir kösin, o cümlədən əlli iləşlik olan şəxslərin fərdi şəkildə müstəqil səs verəsi və iradəsinin ifadə etməsi, vətəndaşlara öz seçimin etmək üçün şəraitin yaradılması, gözdən əlli iləşlik olan seçicilərin Brayl olıflasılığı ilə yazılım tərafətərəfəki bülletenləri vasitəsilə səs vermələrinə yaradılmış imkanların genişləndirilməsinin xüsusi nöömənənəsi, ehtimət qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədilə hərbi videoçarxlardan altyazılı hazırlanması təcürəbəsinin davam etdirilməsinə,

mərəfətindən möqsədilə mövzu ilə bağlı dəha çox videoçarxlardan çəkilməsinin seçki hüququnun təminini baxımdan zoruri olduğunu diqqət qatdırır.

Sona MSK-nin katibi Mikayil Rəhimov "Növbədenənəkən prezident seçkiləri orəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülməmiş" mövzusunda seçkilər orəfəsində MSK tərəfindən görülməmiş işlər və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verib.

Ombudsman Aparatının rəhbəri Aydin Səfiyanlı "Müşahidəcilik institutun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolü" barəsində dənəşarq, seçki prosesi zamanı müşahidəcilik institutunun tətbiqinin əhəmiyyəti, onun

seçki prosesində aşkarlı və ədalətlihəm prinsiplərinin, həbelə seçki hüququnun dəha səmərəli təmininə xidmət etdiyi bildirib. A. Səfiyanlı, həmçinin müşahidəcilik institutunun seçki prosesi zamanı vətəndaşların seçki hüququnun təminini sahəsində yaranara biləcək çatışmazlıqların müyyən edilməsi ilə yanaşı, siyasi proseslər vətəndaş istirakçılığının artırılmasına və seçki prosesinin konkret ölkənin qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilməsi üçün yeni mənşəti təqdim etdirir.

Ombudsman təsisi tərəfindən təqdim etdirilən "Müşahidəcilik institutun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolü" barəsində dənəşarq, seçki prosesi zamanı müşahidəcilik institutunun müşahidəcilik təcürəbəsi barədə məlumat verib.

Yeni mərhələdə prezident seçkilərinin keçirilməsi daha ədalətlidir

"Canubi Qafqaz regionunda bütün mənalarda yeni vəziyyət yaranıb. 2020-ci il-də Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 2023-ci il-də bütün ərazilərimiz boyunca suverenliyimiz dənəmə şəkildə təmin edildi. Bu, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan tarixinə yeni mərhələsidir".



Bu sözləri "Azərbaycan" qəzetinə açılanın da Məlik Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, yeni obrazə sahibləmiş və ərazi bütövlüyü, suverenliyini tam təmin etməş Azərbaycan bu gün həm beynəlxalq münasibətlər, həm də beynəlxalq iqtisadi əməkdaşlıq sistemində iştirak edir. Təbii ki, yeni şəraitənən Azərbaycanda ölkə prezidentinə xalqın mandatının yeniləniləməsi möntqiliqdır.

Deputat hesab edir ki, bu, tarixi zərurətdir, cünki Azərbaycanın yeni mərhələsinə müvafiq olaraq qarşıda tamam yeni keyfiyyətdə inkişaf hədəfləri qoyulur: "Bu baxımdan yeni mərhələnin prezident seçkiləri ölkə rəhbərinə dəha ciddi hədəflərimizə çatmayış üçün yeni mənşəti təqdim etmək. Bu, çox əhəmiyyətli və bizim gələcək inkişafımız, tohľükosilimiz və baxımdan vəcibdir. Azərbaycanın müstəqillik tarixində heç bir seçki hüququnun təcürəbəsi barədə məlumat verib.

E.Mirbəşiroğlu vurğulayıb ki, Prezident İlham Əliyevin də dediyi kimi, yeni şəraitənən ilə olaqar prezident seçkilərinin keçirilməsi çox ədalətlidir. Bu, həm bizim yeni mərhələmizin tohľükosilim, həm də Azərbaycan comiyətinin gözənlətilərino uyğundur. Müstəqillik tarixində ilk dəfə bütün ərazilərimizi əhatə edəcək seçkilərlər comiyət üzvləri ölkənin rəhbərini seçmək üçün öz səs hüquqlarından istifadə etmək istəyindirlər. Bunun özəni və psixoloji məsələlərdir.

Deputat hesab edir ki, bu seçkilər comiyətinə hər bir üzvünən həyatında xüsusi tarixi hadisidir: "Bu baxımdan canab Prezidentin vurğuladığı kimi, ilək seçkilərin mözhə prezident seçkiləri olması vacib və çox möntqiliqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan qarşısına kifayət qədər ciddi hədəflər qoyub. Dövlət başçısının taşobbüsü ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf" dair Milli Prioritetlər" təsdiq olunub və bu prioritətlər bütün mənalarda ölkəmizin rifahını təmir edəcək kompleks fealiyyətlərin həyata keçirilməsinə nəzərdə tutur. Burada yer alan istiqamətlərin ikisini xüsusi qeyd etmə lazımdır. Birləşdən birinci, işğaldan azad olunmuş ərazilərimizə Böyük qayğıdan təmin olunması, effektiv məskunlaşmanın həyata keçirilməsi, ikincisi, işğaldan azad olunmuş ərazilərimizdə iqtisadi potensialının, ümummilli iqtisadi inkişaf sisteminə reinteqrasiyasının şörtləndirilməsidir. Birləşdən ikinci, ölkənin həm iqtisadi inkişaf, həm də milli tohľükosilik məsələsidir. Cünki həmin ərazilərdə tohľükosilik tədbirlərinin on yüksək seviyyədə həyata keçirilməsinin vacibliyindən çıxış etməkdəyik".

Deputat dənəsür ki, qarşısındakı illər cox məsuliyətlidir, bu baxımdan 2025-ci ilə dəqiqətən prezident seçkilərinə deyil, ümumi inkişaf məsələlərinə yönəldilərmiş qarşıya qoyduğumuz prioritətlərə dəha effektiv şəkildə çatmağızaq. Cünki prezident seçkiləri çox məhəm, ciddi və təyinəcidi siyasi prosesdir. İstenilən ölkənin siyasi landschaftın mözhə prezident seçkiləri möyyənələndir. Buna görə də 2024-ci ilə dəqiqətən prezident seçkilərinin keçirilməsi ilə gələcəkdə bütün diqqət və resurslarımızı yeni ərazilərə uyğun prioritətlərimiz həyata keçirilməsinə yönəltənləyik".

E.Mirbəşiroğlu xatırladı ki, milli prioritetlərin həyata keçirilməsi istiqamətində "Azərbaycan Respublikasının 2022-2026-ci illərə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Bu cərviyədə işğaldan azad olmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin görülməsi üçün mülliət addımlar atılıb. Söyügedən strategiyanın həyata keçirilməsi üçün də mözhə 2025-2026-ci illər cox ənənəli və həllədicidir. "Prezident İlham Əliyev də qeyd etmişdir ki, 2026-ci ilə qədər 140 mindən çox soydaşımız öz ata-baba yurduna köçürülecekler. Bu baxımdan 2024-ci il prezident seçkilərinin keçirilməsi, bir çox mənəda bizim gələcək inkişafımızın və mövcud reallıqların tələbi id", - deyə deputat eləvə edib.

**Əsmər QARDAŞXANOVA, "Azərbaycan"**

## Polisin seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan növbəti seminar-müşavirə baş tutub



Fevralın 7-nə təyin edilmiş növbənənəkən Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Gəncədə Mərkəzi Seçki Komissiyasının Da-xili İşlər Nazirliyi ilə birgə la-yihəsi çərçivəsində polisin seçkilərə xidməti fəaliyyətinin dəha təkmilləşdirilməsinə həsr olunan növbəti seminar-müşavirə keçirilib.

## Prezident seçkilərində medianın roluna və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib



2024-cü il fevralın 7-nə təyin edilmiş növbənənəkən Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif seçki subyektlərinə əhatə edən silsilə maarifləndirmə tədbirləri davam etdirilir.

Mərkəzi Seçki Komissiyası (MSK) və Median İñkişaf Agentliyinin (MEDİA) birgə təşkilatlılığı ilə yanvarın 12-də "Prezident seçkilərində medianın roluna və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib".

Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qərarlılıq tədbirlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar ediblər.

Həmçinin tədbirdə Gəncə Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və ərazi vəziyyəti ilə bağlı polis omakəslərinin hüquq və vəzifələri, seçkilərə dövrədən sonra tədbirlərinin rəddi və digər seçki sənədlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar ediblər.

Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və ərazi vəziyyəti ilə bağlı polis omakəslərinin hüquq və vəzifələri, seçkilərə dövrədən sonra tədbirlərinin rəddi və digər seçki sənədlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar ediblər.

Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və ərazi vəziyyəti ilə bağlı polis omakəslərinin hüquq və vəzifələri, seçkilərə dövrədən sonra tədbirlərinin rəddi və digər seçki sənədlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar ediblər.

Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və ərazi vəziyyəti ilə bağlı polis omakəslərinin hüquq və vəzifələri, seçkilərə dövrədən sonra tədbirlərinin rəddi və digər seçki sənədlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar ediblər.

Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və ərazi vəziyyəti ilə bağlı polis omakəslərinin hüquq və vəzifələri, seçkilərə dövrədən sonra tədbirlərinin rəddi və digər seçki sənədlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar ediblər.

Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və ərazi vəziyyəti ilə bağlı polis omakəslərinin hüquq və vəzifələri, seçkilərə dövrədən sonra tədbirlərinin rəddi və digər seçki sənədlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar ediblər.

Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və ərazi vəziyyəti ilə bağlı polis omakəslərinin hüquq və vəzifələri, seçkilərə dövrədən sonra tədbirlərinin rəddi və digər seçki sənədlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar ediblər.

Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və ərazi vəziyyəti ilə bağlı polis omakəslərinin hüquq və vəzifələri, seçkilərə dövrədən sonra tədbirlərinin rəddi və digər seçki sənədlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar ediblər.

Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və ərazi vəziyyəti ilə bağlı polis omakəslərinin hüquq və vəzifələri, seçkilərə dövrədən sonra tədbirlərinin rəddi və digər seçki sənədlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar ediblər.

Şəhər Baş Polis İdaresinin rəis müavini Mehman İbrahimov və ərazi vəziyyəti ilə bağlı polis omakəslərinin hüquq və vəzifələri, seçkilərə dövrədən sonra tədbirlərinin rəddi və digər seçki sənədlərinin rəddi və Mərkəzi Seçki Komissiyasına təqdimatçılarla görüşməsi mövzularında çıxışlar edibl



## MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA




2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün ayrılmış yerlərin siyahısı

Sıra №	Şəhər, rayon	Seçki dairəsi	Açıq yer (ünvanı)	Qapalı yer (ünvanı)	17. Sabunçu	26 sayılı Sabunçu birinci	Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi 15 ünvanında yerləşən idman meydandası	Sabunçu rayonu, Bakı Gənclər Mərkəzi	32. Qusar	61 sayılı Qusar	Qusar şəhəri, general Mahmud Əbilov adına meydən	Qusar şəhər İncasət Məktobinin akt zalı
1.	Şəhər	1 sayılı Şəhər-Sədərək	Şəhər Olimpiya İdman Kompleksinin stadionu	Şəhər rayon Mədəniyyət Sarayı					33. Kürdəmir	62 sayılı Kürdəmir	Kürdəmir Olimpiya İdman Kompleksinin qarşısındaki meydən	Kürdəmir Olimpiya İdman Kompleksinin örtülü zalı
2.	Sədərək	1 sayılı Şəhər-Sədərək	Sədərək rayon Mərkəzi stadionu	Sədərək rayon Mədəniyyət Sarayı					34. Hacıqabul	63 sayılı Hacıqabul-Kürdəmir	Hacıqabul şəhər stadionu	Hacıqabul rayon Mədəniyyət Mərkəzi
3.	Kəngərli	2 sayılı Şəhər-Kəngərli	Qırıvə qəsəbə stadionu	Kəngərli rayon Mədəniyyət Sarayı					35. Salyan	64 sayılı Salyan	Salyan şəhər mərkəzi meydəni	Salyan rayon Mədəniyyət Mərkəzi
4.	Babək	3 sayılı Babək-Səhbuz-Kəngərli	Babək şəhər stadionu	Babək rayon Mədəniyyət Sarayı					36. Saatlı	65 sayılı Salyan-Biləsuvar-Neftçala	Qarabağlı kənd stadionu	Yenikənd kənd Mədəniyyət evi
5.	Şəhbuz	3 sayılı Babək-Səhbuz-Kəngərli	Şəhbuz rayon Mədəniyyət Sarayı	Şəhbuz rayon Mədəniyyət Sarayı					37. Saatlı	66 sayılı Saatlı	Saatlı Olimpiya İdman Kompleksinin stadionu	Saatlı rayon Mədəniyyət Mərkəzi
6.	Naxçıvan	4 sayılı Naxçıvan şəhər	Naxçıvan MR Mərkəzi stadionu	Naxçıvan, Heydor Əliyev Sarayı					38. Sabirabad	67 sayılı Sabirabad	Sabirabad şəhər stadionu	Sabirabad rayon Mədəniyyət Mərkəzi
7.	Culfa	5 sayılı Babək-Naxçıvan-Culfa	Culfa şəhər stadionu	Culfa rayon Mədəniyyət Sarayı					39. Biləsuvar	68 sayılı Sabirabad-Sırvan	Qaratepe kənd stadionu	Şix Salahlı kənd Sonqorluq evi
8.	Ordubad	6 sayılı Ordubad-Culfa	Ordubad şəhər stadionu	Ordubad rayon Mədəniyyət Sarayı					40. Neftçala	69 sayılı Biləsuvar	Biləsuvar şəhər Mərkəzi parkındakı meydən	Biləsuvar rayon Gənclər Evi
9.	Səbail	7 sayılı Səbail	20-ci yaşayış sahisi, 6 sayılı Peşə məktəbinin yaxınlığında meydən	Bakı İdman Sarayı					41. Cəlilabad	70 sayılı Neftçala	Neftçala şəhər stadionu	Neftçala Olimpiya İdman Kompleksinin örtülü zalı
10.	Binəqədi	8 sayılı Binəqədi birinci	8-ci mikrorayon, İ.Dadaşov küçəsi 157 ünvanında yerləşən Tennis Akademiyasının qarşısında	Tennis Akademiyasının örtülü zalı					42. Lənkəran	71 sayılı Cəlilabad şəhər	Cəlilabad Olimpiya İdman Kompleksinin stadionu	Cəlilabad Olimpiya İdman Kompleksinin örtülü zalı
		9 sayılı Binəqədi ikinci	M.Rəsulzadə qəsəbəsi, R.Behbədov küçəsi, Dendroloji parkın ərazisi	Azadlıq prospekti 181 ünvanında yerləşən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalı					43. Lənkəran	72 sayılı Cəlilabad kənd	Günoşlı kənd stadionu	Alar kənd Mədəniyyət evi
		10 sayılı Binəqədi üçüncü	Binoqədi qəsəbə İdman Sağlamlıq Kompleksinin stadionu	Biləcori qəsəbəsi, Yəhya Hüseynov küçəsi 18 ünvanında yerləşən Domiryoqluların Mədəniyyət evi					44. Masallı	73 sayılı Masallı-Cəlilabad	Masallı Olimpiya İdman Kompleksinin stadionu	Masallı rayon Mədəniyyət Mərkəzi
		11 sayılı Binəqədi-Qaradəğ	Xocəsən qəsəbə stadionu	Xocəsən qəsəbəsinin Cökəli kəçisində yerləşən 149 sayılı tam orta məktəbin akt zalı					45. Xəzər	74 sayılı Masallı	Boradığın İdman Kompleksinin qarşısındaki meydən	Boradığın qəsəbə bölgəsiyinin inzibati binasının akt zalı
11.	Xəzər	12 sayılı Xəzər birinci	Mərdəkan qəsəbəsi, S.Yesənini küçəsi 2 ünvanında yerləşən Mərdəkan Mədəniyyət Sarayı	Mərdəkan qəsəbəsi, S.Yesənini küçəsi 2 ünvanında yerləşən Mərdəkan Mədəniyyət Sarayı					46. Yardımlı	75 sayılı Yardımlı-Masallı	Yardımlı şəhər stadionu	Yardımlı rayon Mədəniyyət Mərkəzi
		13 sayılı Xəzər ikinci	Qala qəsəbəsi, "Qala" Dövlət Tarix-Etnoqrafiya Mərkəzinin orasızında boş orası	Bino qəsəbəsi Mədəniyyət Mərkəzi					47. Lənkəran	76 sayılı Lənkəran-Masallı	Şağlaser kənd stadionu	Şağlaser kənd Mədəniyyət evi
		14 sayılı Xəzər-Pirallahu	Türkən qəsəbə Mədəniyyət Mərkəzinin qarşısında	Süvəlan qəsəbəsi Mədəniyyət Mərkəzi					48. Əmişli	77 sayılı Lənkəran şəhər	Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısındaki meydən	Lənkəran şəhər Mədəniyyət Mərkəzi
12.	Pirallahu	14 sayılı Xəzər-Pirallahu	Pirallahu qəsəbəsi, S.Vurğun küçəsi, 56a ünvanında yerləşən meydən	V.Mustafazadə adına Mədəniyyət Mərkəzi					49. Əmişli	78 sayılı Lənkəran kənd	Girdəni kənd stadionu	Girdəni kənd "Röyal" şadlıq evi
13.	Yasamal	15 sayılı Yasamal birinci	Yeni Yasamal 2 yaşayış massivində yerləşən "Qışmot" şadlıq sarayı	Sərifzadə küçəsi 204 ünvanında yerləşən 2 nömrəli Bakı Baza Tibbi Koleçinin akt zalı					50. Astara	79 sayılı Astara	Park-bulvar orasında meydən	Astara rayon Mədəniyyət Mərkəzi
		16 sayılı Yasamal ikinci	Ş.Mehdiyev küçəsi 577-ci məhəllədəki meydən	Ayna Sultanova küçəsi 13 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin örtülü idman zalı					51. Lerik	80 sayılı Lerik-Astara	Lerik şəhəri "Gonçlik" stadionu	Lerik rayon Mədəniyyət Mərkəzi
		17 sayılı Yasamal üçüncü	Bakıxanov küçəsi 2 ünvanında yerləşən meydən	B.Bağrıova küçəsində yerləşən Respublika Uşaq Filarmoniyasının akt zalı					52. İmişli	81 sayılı İmişli	İmişli Olimpiya İdman Kompleksinin stadionu	İmişli Olimpiya İdman Kompleksinin örtülü zalı
14.	Nərimanov	18 sayılı Nərimanov-Binoqədi	F.Yusifov küçəsi ilə F.X.Xoyski prospektinin kəsişməsində yerləşən məhəllədaxili meydən	Koroğlu Rahimov küçəsi 26 ünvanında yerləşən ABU Arena Hall					53. Beyləqan	82 sayılı İmişli-Saatlı	"İmişli Aqrəlizinq" ASC-nin heyəti	Allahmedli kənd klubu
		19 sayılı Nərimanov birinci	A.Nemotulla küçəsi 23 ünvanında yerləşən məhəllədaxili meydən	H.Əliyev prospekti 83A ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin akt zalı					54. Füzuli	83 sayılı Beyləqan	Beyləqan Olimpiya İdman Kompleksinin stadionu	Beyləqan rayon Mədəniyyət Mərkəzi
		20 sayılı Nərimanov ikinci	A.Nemotulla küçəsi 49Q ünvanında yerləşən məhəllədaxili meydən	M.Kavəroçın küçəsi 34 ünvanında yerləşən Azərbaycan Respublikası Mühərbi, Əmək və Səhih Qüvvələr Veteranları Təşkilatının akt zalı					55. Ağcabədi	84 sayılı Füzuli-Ağcabədi	Hindar qəsəbə stadionu	Hindar qəsəbə "Yunis" şadlıq sarayı
15.	Nəsimi	21 sayılı Nəsimi-Binoqədi	20 Yanvar küçəsi 21b sayılı binanın qarşısındaki məhəllə	H.Əliyev prospekti 28 ünvanında yerləşən Asiya Universitetinin akt zalı					56. Əğdash	85 sayılı Əğdash	Əğdash qəsəbə stadionu	Əğdash qəsəbə "Yunis" şadlıq sarayı
		22 sayılı Nəsimi-Yasamal	M.Qardaşları küçəsi 113 ünvanında yerləşən "Bakı Tikiş Evi" ATSC-nin qarşısındaki meydən	M.Sənəni küçəsi 12 ünvanında yerləşən Qızlar Universitetinin akt zalı					57. Qobustan	86 sayılı Qobustan-Şamaxı-İsmayılli	Qobustan şəhər stadionu	Qobustan rayon Mədəniyyət evi
		23 sayılı Nəsimi-Səbail	Xətai prospekti 42 ünvanında yerləşən "Azintur" ASC-nin qarşısındaki meydən	D.Əliyeva küçəsi 230 ünvanında yerləşən "Azərbaycan Dömrə Yolları" QSC-nin akt zalı					58. Şamaxı	87 sayılı Şamaxı	Şamaxı Olimpiya İdman Kompleksinin stadionu	Şamaxı rayon Olimpiya İdman Kompleksinin örtülü zalı
16.	Nizami	24 sayılı Nizami birinci	E.Süleymanov küçəsi 120a ünvanında yerləşən idman meydandası	Keşlə qəsəbəsi, O.Vəliyev küçəsi 1 ünvanında yerləşən Mədəniyyət evi					59. İsmayılli	88 sayılı İsmayılli	İsmayılli şəhəri, Heydor Əliyev Parkının "Yay filarmoniyası"	İsmayılli rayon Mədəniyyət Mərkəzi
		25 sayılı Nizami ikinci	B.Nuriyev küçəsi 69 ünvanında yerləşən idman meydandası	I.Məmmədov küçəsi 148 ünvanında yerləşən Mədəniyyət evi					60. Ağsu	89 sayılı Ağsu	Ağsu şəhər stadionu	Ağsu rayon Mədəniyyət Sarayı

Ardı 8-ci səh.



# Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ərəb mediasının diqqət mərkəzində olub



Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli telekanallara geniş müsahibəsi ərəb ölkələrinin telekanalları və on geniş oxucu kütəsində malik olan qəzet və portallarının diqqət mərkəzində olub.

Qətərin rəsmi QNA informasiya agentliyi və "Əl Cəzirə" telekanalı Azərbaycanın dövlət başçısının çıxışında Ermənistanla sülh sazişinin imzalanmasına hazırlıq prosesi və Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyaseti ilə bağlı yer almış faktları öncə plana çıxarıb. Materiallarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev İrəvanın tədricən sülh prosesinə hazırlandığını, Fransanın isə yeni müharibə üçün Ermənistanı silahlandırdığını söyləyib. Eyni zamanda, Azərbaycanın lideri iki ölkə arasında

# Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Ukrayna KİV-də geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Ukrayna mediasında geniş işıqlandırılıb.

Dövlətimizin başçısının AZƏRTAC-a istinadla fikirləri "Ukrinform", "RBK-Ukrayna", "Antikor", "Yevropeyskaya Pravda" və digər kimi nüfuzlu informasiya agentliyi, xəbər təhlükəsizliyi, mədəniyyət

Ukrayna KIV-i Prezident İlham Əliyevin Ermənistanla

çiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sühl müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmə-

malıdır ki, məcburi olmasın". - Ukrayna KİV-i dövlət

nu bildirib, Parisi erməni silah vələrini silahlandırmışdır. Reşid Sülhə Əngəl Törətməkdə İttidib. Dövlət başçısı vurğulayıb: "Şəhərin il sentyabrın 20-si Azərbaycanda müasir tarixində yeni eranın başlangıçı oldu, ölkə uzun fasılədən sonra Braziliyənin üzərində tam suverenlik qazanmışdır. Prezident İlham Əliyev bu şəhəri təbliğ etdi ki, fevralın 7-də prezidentin eçənlikləri ilk dəfə Azərbaycanın

## **Основные условия для мирного договора с Арменией созданы, - Алиев**

torpaqların hər qarışı başda Şuşa olmaqla, bizim ruhumuzun, bədənimizin bir parçasıdır. Nə qədər ki bu torpaqları işgal altındadır, bizim ruhumuz dincəl məyəcək, düşmən tapdağı altında inilə dəyəcək, bizə rahatlıq verməyəcək və bizi yaşamağa qoymayacaq. Sülhdər danişırsınız, amma bunun üçün bizim geri qayıtmamız, torpaqlarımıza sahib cixmağımız vacibdir.

Bu sözlerden sonra ermənilər şoka düşmüşdülər. Sanki onlar nəyin baş verdiyini və hansı torpaqları işgal etdiklərini indi anlayırdılar.

lərin hiyləgər davranışları, həyasızca sına sülhün vacibliyindən danışmaqları yadımızdan çıxmır. 23 ildən sonra Azərbaycan Prezidenti İlham Əliyev sözügedən müsahibədə o illər bu tip bütün danışqların məğlubiyətimiz əbədiləşdirmək cəhdlərindən artıq bir şey olmadığını xatırlatdı, hətta möhtəşəm qəlebədən sonrakı indiki dövrde bizi məkrli düşmənlə ayıq-sayıdavranmağa səslədi.

## Bahadur İMANQULİYEV "Azərbaycan"



# Azərbaycanda şəhid ailələrinin sosial təminatı daim dövlətin diqqətindədir

Bu sahədə ölkəmiz dünya miqyasında öz modelini ortaya qoyub

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş

pensiya və müavinətlərin ödənilməsi vaxtlı-vaxtında təmin edilir. Sosial təminatlarının gücləndirilməsi məqsədi-lə müntəzəm olaraq onlara verilən müavinətlər artırılır. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu vacib məsələyə

toxunaraq demişdir: "Eyni zamanda şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacaqıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazılərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü də bu protezlər ən son texnologiyadır. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər. Yəni bu, əsas faktorlardır. Əlbəttə ki, bu siyaset və mənim bu kateqoriyadan olan insanlarla daim temaslarım cəmiyyətə də göndərilən çox ciddi siqnaldır. Görürəm ki,

cəmiyyətdə də bu kateqoriyadan olan insanlara xüsusi isti münasibət var".

Prezident İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibə zamanı dedikləri bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhalilər qruplarının, o cümlədən əlliliyi olanların, şəhid ailələrinin, mühabibə əlliləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin müntəzəm olaraq gücləndirilməsi Azərbaycan dövlətinin sosial siyasetinin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf edən ölkəmiz zaman keçdikcə iqtisadi gücünü, hərbi qüdrətini, maliyyə imkanlarını daha da artıracaq, daha da inkişaf edəcək. Bütün bunlar dövlətimizin gələcəkde sosial müdafiyyə ehtiyacı olan şəhid ailələrinin, əllillərin, qazılərin maddi və mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına işləyəcək.

Hərbçilər, qazılər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar. Onlar göstərilən bu qayğıdan həmişə razılıq edirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr uğurla həyata keçirilir. Onların üzləşdikləri problemlər həll olunur, diqqət və qayğı göstərilir. Döyüşlər zamanı yaralanmış zabit və əsgərlər yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələrinə, qazılər və əhalinin digər həssas qruplarına aid insanlara diqqət və qayğının göstərilməsi, onların rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

# Dayaz erməni millətə

"Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti teləb edən, haqlı olaraq teləb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik", - deyən Azərbaycan Prezidenti müsahibəsində Ermənistən ordusu üzərində çalınan qələbəni ədalətə inamın bərpası kimi dəyərləndirdi. Bu ədalət beynəlxalq müstəvidə siyasi və diplomatik savaşın sayesində əldə olunmuşdur. O vaxt Qarabağda yaradılmış Xüsusi Komitə, ona rəhbərlik edənlər bütün adımları və hərəkətləri ilə Qarabağ müharibəsində istirak edən jurnalistlə-

sanki müharibədən ziyan çəkən, ərazi-ləri işgal olunan tərəf biz yox, onları idti. Ermənilər aramsız təkrar edirdilər ki, bu müharibə heç kimə xeyir vermir, barışmaq, sülh gəlmək lazımdır. Özü də onlar bu "mövqə"lərini miskin, zavallı, yaziq görkəmində verirdilər və sanki dünyada onlardan miskin xalq yoxdur. Prezident İlham Əliyevin sözügedən müsahibəsinə qulaq asanda 23 il əvvəl ermənilərin niyə belə "yalılı" getdikləri bir daha məlum olur. Sən demə, o zaman onların sülh istəyi sadəcə məkrli bir hıylə imiş. Aldıqlarını alıblar, işgal etdiklərini ediblər və indi onlar üçün ən vacibi ələ keçirdikləri torpaqlarda möhkəmlənmək, bərkiməkdir. Buna görə də onlarının "aciz" cəsinə sülh iməklemələri daxil-dən gələn istək yox, işgal siyasetindən deşər hələcən həmçinin iddi.

doğan hiyləgər həmlə idi.

Tbilisidə biz erməni jurnalistlərinə onların nəyi anlamadıqlarını izah etdik. Dedi ki, siz (keçmiş - red.) Dağlıq Qarabağı geri qaytardığınız ərazi kimi qiymətləndirirsiz, amma medallın digər üzündən xəbəriniz yoxdur. Anlamırsız ki, sizin ələ keçirdiyiniz





